

## Kredit müqaviləsi № \_\_\_\_\_

\_\_\_\_\_ şəhəri  
(rayonu)

“ \_\_\_\_\_ ” \_\_\_\_\_ 20\_\_ il

Bundan sonra “Kreditor” adlandırılan \_\_\_\_\_ ünvanda yerləşən “Bank və ya qeyri-bank kredit təşkilatının adı”, etibarnaməyə əsasən təşkilatın adından çıxış edən Bicala Çoxlupulolanlı şəxsində (şəxsiyyət vəsiqəsi AZE № 0000000 \_\_\_\_\_ tərəfindən 00.00.20\_\_ ildə verilmişdir), bir tərəfdən və bundan sonra “Borclu” adlandırılan \_\_\_\_\_ ünvanında yaşayan Ehtiyac Cibiboşlu şəxsiyyət vəsiqəsi AZE № 0000000 \_\_\_\_\_ tərəfindən 00.00.20\_\_ ildə verilmişdir) digər tərəfdən, aşağıdakılar barədə bu Müqaviləni imzaladılar:

### 1. Kreditin şərtləri

1.1. Kreditin məbləği \_\_\_\_\_ manat təşkil edir. Kredit cəmi \_\_\_\_\_ ay müddətinə verilir və yalnız \_\_\_\_\_ üçün istifadə ediləcəkdir. Borclu götürdüyü krediti digər sahələrə xərcləməli olduqda, bu barədə Kreditora dərhal yazılı məlumat verməlidir və kredit məbləğini hesablanmış faizlərlə geri qaytarmalıdır.

1.2. Borclu kreditdən istifadəsinə görə kreditin məbləğindən 0,5% miqdarında vəsaiti komisiyon haqqı kimi Kreditora ödəyir. Borclu razılıq verir ki, kreditin qaytarılmasının təmin edilməsi məqsədilə onun təklif etdiyi təminatın bütün risklərdən sığortalanması üçün nəzərdə tutulmuş \_\_\_\_\_ məbləğində pul vəsaiti bu Müqavilənin 1.1. bəndində göstərilmiş kreditdən tutulacaq.

1.3. Bu müqavilənin I .1 .bəndində göstərilmiş məbləğ Borcluya onun \_\_\_\_\_ hesabına köçürülməklə və və/ya nağd qaydada verilir.

### 2. Kreditorun hüquqları

2.1. Aşağıdakı hallarda kreditin əsas məbləğinin və ondan faktiki istifadə edildiyi müddət üçün hesablanmış faizlərin vaxtından əvvəl qaytarılmasını tələb edə, tələbi yerinə yetirilmədikdə isə tutmanı təminat əmlakına yönəldə bilər:

2.1.1.. Borclu verilmiş kreditdən təyinatı üzrə istifadə etmədikdə;

2.1.2. Borclu kreditin əsas məbləğinin və (və ya) ona hesablanmış faizlərin tam məbləğinin, yaxud hər hansı hissəsinin bu Müqavilənin 1 sayılı Əlavəsində müəyyən edilmiş qaydada ödənilməsi üzrə öhdəliklərini 15 bank günü və ondan artıq müddət ərzində icra etmədikdə;

2.1.3. Borclu bu Müqavilənin 4-ci bəndində müəyyən edilmiş vəzifələrini icra etmədikdə, yaxud lazımı qaydada icra etmədikdə;

2.1.4. Borclu vəfat etdikdə (hüquqi şəxs ləğv edildikdə) və ya müflis elan edildikdə;

2.1.5. bu Müqavilə və qanunvericiliklə ilə nəzərdə tutulmuş digər hallarda.

### 3. Borclunun hüquqları

3.1. Borclu əsas kredit məbləği üzrə borcu (yaxud ödənilməli olan hissəsini) və kreditdən faktiki istifadə etdiyi müddət üçün hesablanmış faizləri tam məbləğdə ödəyərək bu Müqavilə üzrə öhdəliklərini vaxtından əvvəl icra edə bilər,

### 4. Borclunun vəzifələri

Borclu aşağıdakıları öhdəsinə götürür:

4.1. alınmış kreditdən yalnız məqsədi üzrə istifadə etmək;

4.2. kreditin əsas məbləğini və ondan istifadə edilməsinə görə hesablanmış faizləri bu Müqavilənin 1 sayılı əlavəsində müəyyən edilmiş məbləğ və müddətlərdə qaytarmaq;

4.3. aldığı kreditin məqsədli istifadə edilməsinə və kreditin qaytarılması üçün təqdim edilmiş təminatın vəziyyətini yerində yoxlamaq məqsədilə Kreditorun nümayəndəsinə lazımı şərait yaratmaq.

### 5. Kreditdən istifadə edilməsinə görə faizlər

5.1. Borclu aldığı kreditdən istifadə edilməsinə görə Kreditora illik \_\_\_\_\_ alışı üçün \_\_\_\_\_ % miqdarında faiz ödəyir. Faizlər verilmiş kreditin əsas məbləğinin qalıq hissəsinə hesablanır. Bu Müqaviləyə görə 1 il 360 gündən ibarətdir.

5.2. Kreditor Borclunu 10 gün qabaqcadan xəbərdar etməklə faizlərin miqdarının birtərəfli qaydada dəyişmək hüququna malikdir.

### 6. Kreditin qaytarılması

6.1. Borclu tərəfindən ödəmələr həyata keçirilərkən ilk növbədə cərimələr, sonra faizlər, sonra isə kreditin əsas məbləği üzrə borc silinir. Yalnız bütün cərimələr və faizlər üzrə borclar ödənildikdən sonra qalan məbləğ kreditin əsas məbləği üzrə borcun silinməsinə yönələcəkdir.

6.2. Pul vəsaitləri Kreditorun \_\_\_\_\_ sayılı hesabına manatla köçürülür. Ödəniş günü qeyri-ış gününə düşdükdə, ödəmə növbəti iş günü həyata keçirilir. Borclu bürün kredit əməliyyatları ilə bağlı bank və /və ya digər xərclərinin ödənilməsinə öz üzərinə götürür.

### 7. Məsuliyyət

7.1. Borclu aldığı kreditin və ona hesablanmış faizlərin bu Müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini pozduqda, hər bir gecikdirilmiş əsas məbləğin gündə 0,1% miqdarında cərimə ödəyir.

### 8. Müqavilənin qüvvədə olduğu müddət

8.1. Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflər öz hüquq və vəzifələrini yerinə yetirənədək qüvvədə qalır. Bu müqavilənin şərtlərinə uyğun olaraq "Borclunun" "Kreditor"

qarşısında olan öhdəliklərinin tam ödənilməsinə qədər nəzərdə tutulan faizlər və cərimələr müvafiq olaraq hesablanır.

#### 9. Tətbiq olunan qanunvericilik

9.1. Bu Müqavilənin icrası, onun müddələrinin təfsiri, həmçinin bu Müqavilədən irəli gələn mübahisələrin həlli zamanı tərəflər Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tuturlar.

#### 10. Son müddəalar

10.1. Bu Müqavilə bərabər hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib edilmişdir.

Kreditor

Rekvizitlər

Borclu

Rekvizitlər

Qeyd: Kredit alan şəxslərin nəzərinə: bu Müqaviləni oxuyun və hüquqşünasla məsləhətləşin. Əgər bu Müqavilənin hər hansı müddəası Sizə aydın deyilsə, yaxud bu Müqavilənin hər hansı müddəası ilə razı deyilsinizsə, bu Müqaviləni imzalamayın